


# SEYFƏLİ HATƏMINİN SÖZÜ - GÜNEY AZƏRBAYCANIN SƏSİ

Zəncanlı şair Seyfəli Hatəminin çapa hazırlanan "Xatirələr dəftəri" kitabı gözdən keçirdikcə yaddışımızda bu fikirlər canlandı: keçmiş xatirəyə qaldı, sabah xəyalda. Bu günün varlığını kül edib havaya sovurma. Xatirə də, xəyal da, külə və ya güle çevirdiyin gün də sənindir.

Bəli, yaşamlan günü külə çevirib havaya sovurmaq insanın özünün özünü qarşı törətdiyi bağışlanmaz cinayətdir. Xoş o kəslərin halına ki, yaşadıqları ömrü-günü badi-fənaya verməyiblər. Zəncanlı ağsaqqal şairimiz Seyfəli Hatəminin xatirələr işığında araya-ərsəyə yetən bu "dəftəri" - kitabı mahiyyətde yaşadıqı və gülə-cicəyə döndərdiyi günlərinin-keçmişinin parlaq əks-sədasi kimi düşünülməlidir. Bize buradan oxuduğumuz şeirlərin məzmunu bu cür qənaətə gəlməyə əsas verir. Bir də ki, qoçaman yazarın bu kitabının "yol bələdçi" olan tərcüməçi-yazar xanım Səhra Rzayının öz sözündəki təqdimat qeydləri bizim Seyfəli Hatəmi barədə düşüncələrimizi aydınlaşdırır. Şairin başı həmişə qeylə-qaldı keçər. Bu qeylə-qal şairin yaradıcı bir şəxs olaraq taleyinə düşən xüsusi alın yazısı da sayıla bilər. Çünkü şairin həqiqətən də şair kimi püxtələşməsi üçün gərəkdir ki, onun hamidən fərqlənən bir ömür yolu olsun. Bu ömür yolunda çökdidiyi məşəqqətlər məhz şairin yaradıcı şəxs kimi taleyini müəyyənləşdirir. Buna yaradılılıq taleyi də demək olar. Seyfəli Hatəminin bir yaradıcı sima olaraq məhz belə bir tale ilə uğraşmasını biz Səhra xanımın bələdçiiliyi ilə oxuyuruq:

"İlk şeir parçası 1955-ci ilin gözəl bahar günlərinin birində yazılır. Uzun illər boyu yazılarını toplayaraq əziz can kimi hər an yanında gəzdirir. Şeir kitabına çevriləmisi üçün cəhd etse də, zamanın ona qarşı olmasından çox təsəffüf ki, uzun illər saxladığı "Cizixlamalar" adlandırdığı ilk əlyazmaları bir təsadüf səbəbindən sobaya düşür. Alovda yanmış kağız parçaları şairin sinəsindən qalxan alovlarla qarışır şairimizi ruhdan salır və beleliklə şeir yazmağı dayandırır. Şairin şeir və ədəbiyyat vadisindən uzaqlaşlığı illərdən sonra, 1975-ci ildə ondan bir şeir parçası eşi dən bir dostunun təşviqi ilə içində bəstələmək istəyi yenidən canlanır. Şairin zövqü və istedadı canlanır və iyirmi il sonra yenidən şeir yazmağa başlayır".

Fikir verirsinizim, ilk qələm məhsulları odun sobasında yanıb məhv olur və bundan depressiv hal keçirən şair 20 il özünün şairlik taleyindən küsəsi olur. Səhra xanım şairin tərcüməyi-hali barədə yiğcam, lakin təsirli məlumatları da canlandırır nəzərimizdə: "Söhbət Zəncanın qoca şairi Seyfəli Hatəmidən gedir. 1940-ci ildə, qışın soyuq günlərindən biri olan 7 fevralda dünəyaya göz açıb Zəncanlı şair. Az yaşlarından şeir və ədəbiyyatın əsrarəngiz dünyasına tanış olan şair o dövrün çətin şərtləri üzündən məktəbə getmir, amma bu, onun sinəsindən şeir bulaqlarının qaynamasına mane olmur. O vaxt şəhərlər indikindən daha kiçik və səmimi idi. Köhne Zəncan şəhərinin daş və yaddaqalan küçə və xiyanənləri sade və mehriban insanları ilə Bakının "İçəri Şəhər"ini xatırladır. Bizi o uzaq keçmişlərə aparan və Araz çayının hər iki sahilindəki insanları bir-birinə bağlayan qara-ağ rəsm kimi. Yaşı şair Azərbaycan və Dağlıq Qarabağdan dənizşərkən, ruh bədəndən ayrıldığı kimi gözləri yaşıla dolur...". Əslində bu qeydlərin arxasında inca ştrixlər, həssas məqamlar gizlənib: şair Seyfəli Hatəminin dünyaya gəlisi - təvəllüd tarixi və həmin dövrün saf ab-havasında Seyfəli Hatəminin bir insan kimi də, yazar kimi də yetişməsi. Burdakı fikirlərdən belə qənir götürmək olar ki, Azərbaycanın mədəniyyət tarixində "oxumaq-yazmaq bilməyən ustad Aşıq Ələsgər" taleyi-ne bənzər bir ömür yolu qət edib məktəbə getməyən, amma sihəsində şeir bulaqları qaynayan Seyfəli Hatəmi. Bəs neca olub ki, o, bir şair kimi yetişib? Bu sualın cavabı da burda eyham vurulan ifadələrdə gizlənib: "indikindən daha kiçik və səmimi



olan şəhərin - Zəncanın" sağlam mənəvi ab-havası onun könlüğün ilham bulağı olub. Xalqın içindən yetişib, onun ustası da elə öz doğma camaati, xalq olub. Başqa sözlə, Aşıq Ələsgər xalq ruhundan qidalanmış kimi, o da xalq içindən bir yazar olaraq doğulub-pərvəris təpib. Buna görə də mən Seyfəli Hatəminin "yazdıqlarını" - söylədiklərini elə həm də xalq yaradıcılığına qiyas edirəm.

*Əsərinə bù xılqətin aləm qalib heyran,  
Heçdən yaradıbsan şərif insani, Xudaya.  
Lütfi nəzərin bizlərə çoxdur, bilən olsa,  
Fikr evləsə gor bir bəla dünyamı, Xudaya.*

İslam diniñə mənşub olan hər bir kəsin qəlbindən keçən duyğuların ifadəsi olaraq bu misraları elə xalqın ruhundan qopan sözlər kimi də qəbul etmək olar.

Bir yazar kimi Seyfəli Hatəmi Quzeyli soydaşlarının Qələbə sevincinə sevinib, duyğularını dile gətirir:

*Yaşa, Azərbaycan, yaşa dünyada,  
Çəkdiyin zəhmətlər getməsin bada.*

*Dedim, düşmən, bu torpaqlar bizimdir,  
Bu sahillər, bu dağ-daslar bizimdir,  
Gözəl çöllər, Qarabağlar bizimdir,  
Vətən torpağıdır, vermərik yada,  
Yaşa, Azərbaycan, yaşa dünyada!*

Eşq olsun İlhamı, sərvətimizdir,  
Azərbaycan bizim şöhrətimizdir.  
Şəhidlərin qanı izzətimizdir,  
Həqiqət əhliyik əsl mənənə,  
Yaşa, Azərbaycan, yaşa dünyada!

Azərbaycanımızın Qələbəsimi sonsuz sevgi ilə tərənnüm edən şair sonda yazır:

*"Vermədə vəxxt bac istibdada,  
Yaşa, Azərbaycan, yaşa dünyada!"*

Beləcə, istibdada bac verməyən - bəyun əyməyən müstəqil Azərbaycanımızın qələbə sevincinə şərīk çıxan şair Güneyli soydaşlarımızın şeir dilində tərcüməni - kimi xalq ruhunun ifadəçisi kimi çıxış edir. Hətta digər bir şeirində bu sevinc coşqundan xüsusi hiss-həyəcan ifadəsi olan sözlərlə - "Bəh-bəh!" nidası altında ərz edir:

*Bəh-bəh, yenə gül açdı Gülüstən Qarabağda,  
Qurban edərik ordumuza can Qarabağda.  
Yarəb, belə bir dövlətə lütfi-nəzər eylə,  
Ədl ilə eylə müşküllü asan Qarabağda.*

*İlhəmi-məhbubumuzu saxlasın Allah,  
Azad yaşasın Azərbaycan Qarabağda.  
Məscidləri bərpa elədi, orda oxunsun  
Şəhidlərin ehsanına "Quran" Qarabağda.*

Bu misraları təkcə xalq içindən çıxan Seyfəli Hatəminin sözləri kimi yox, ümumiyyətde Güney Azərbaycanımızın səsi kimi də qəbul etmək olar. Axı şair həm də xalqının, doğma elinin, camaatının övladıdır. Xalq öz sözünü yazı-pozu ilə yox, qələmsiz-kağızsız dediyi kimi, Seyfəli Hatəminin də ağızdan dediyi və bizim yazıya köçürüdümüz, kitabə saldıqımız sözləri elə xalq sözünün timsalıdır. Güney Azərbaycanımızın səsini misraların dilindən bızlərə yetirən ağsaqqal şairimizin səsi var olsun!

*Sakir ALBALIYEV,  
filologiya üzrə fəlsəfə doktoru,  
dosent,  
"Xudafərin" qəzetiñin baş redaktoru*